



Milli azadlıqdan
şirin nemət yoxdur!

J. Aliyev

Yeni dünya nizamı formalaşır:

**Yeni ciddi oyunçu, yeni
ciddi gündəlik zərurətdir!**

**Türk dünyası yeni
güc mərkəzi ola bilər...**



**YENİ
AZƏRBAYCAN**

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir.
Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.

08 yanvar
2025-ci il,
çərşənbə
№ 002 (6830)
Qiyməti
60 qəpik

**Təyyarə qəzasına
səbəb olan təqsirkarlar
cəzalandırılmalıdırlar!**

**Azərbaycanın
qəti mövqeyi**



2025-ci ilin iqtisadi proqnozları...

Laçına atılan güllə...

**Qazax:
İnkişaf və Yenilik
Yolunda**

**Regionlarımızın
inkişafı diqqət
mərkəzindədir...**

**Müçərred
sevginin konkret
ünvanı**

**Yelisey Sarayı səriştəsiz
xarici siyasətindən
dərs çıxarmalıdır**

**Kiyev NATO
"yolunda" ...**

Yeni dünya nizamı formalaşır: Yeni ciddi oyunçu, yeni ciddi gündəlik zərurətdir! Türk dünyası yeni güc mərkəzi ola bilər...

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı müsahibə əsnasında ölkəmizin iqtisadi və sosial inkişafı, xarici siyasət, regional, eləcə də global təhlükəsizlik məsələlərinə toxunub, müsahibənin geniş icmalı növbəti sayımızda dərc olunacaq.



Azərbaycanın qəti mövqeyi

Təyyarə qəzasına səbəb olan təqsirkarlar cəzalandırılmalıdırlar!

Azərbaycan cəmiyyəti dəfələrlə müşahidə edib ki, Prezident İlham Əliyev ən çətin məqamlarda vətəndaşların yanında olur, ölkənin milli maraqlarını qətiyyətlə qoruyur. Dövlətimizin başçısının ötən il dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Rusiya səmasında qəzaya uğramasına son dərəcə həssas yanaşması bunun növbəti təsdiqidir. Prezident İlham Əliyev qəzanın təfərrüatlarının obyektiv araşdırılmasını, günahkarların cəzalandırılmasını, Azərbaycana təminatlar ödənilməsinə tələb edir. Dövlətimizin başçısı yanvarın 6-da "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qrozni reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190" tipli sərnişin təyyarəsinin həlak olmuş ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşərək baş vermiş bəd xəbət hadisə ilə bağlı prinsipial mövqeyini növbəti dəfə diqqətə çatdırıb.

İlham Əliyev: Həlak olanların hər biri tək cəza onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir

AZAL-a məxsus təyyarəyə kənar müdaxilə olub

Heç bir ölkə, heç bir şirkət təyyarə qəzasından sığortalımayıb. Ancaq məsələ bursındadır ki, Azərbaycan dost olan Rusiyanın ayrı-ayrı qurumları və bəzi məsul şəxsləri Qrozni yaxınlığında baş verən təyyarə qəzasına adekvat olmayan mövqə sərgiləyiblər. İlk saatlarda sərnişin təyyarəsinin hansısa qış dəstəsinə cırpıldığı versiyası gündəmə gətirilib, sonra laynerdə gəyən qaz balonunun partlamasından bəhs edilmişdir. Ancaq sosial şəbəkələrdə yayılan foto və video materiallar bu kimi versiyaların həqiqətə uyğun olmadığını təsdiqləyirdi.

Cavabını gözləyən çoxlu suallar var. Xüsusilə də yaxınlıqdakı hava limanlarından birinə eniş edilməsinə icazə verilməməsi, təyyarənin donuz üzərindən uzaq Aktau hava limanına istiqamətləndirilməsi ortada gizli məqamlar olduğuna şübhə yeri qoymur. Gəlincən qənaət odur ki, irəliləyən versiyalar sadəcə, iz aşırdırmaq məqsədindədir. Həmçinin Rusiya tərəfinin dövlət başçısı səviyyəsində üzürxahlığı hadisənin üstündən üç gün ötəndən sonra bildirməsi də birmənalı qarşılanmalıdır. Prezident İlham Əliyev bəhs olunan tədbirdəki çıxışında bütün saxta versiyaları rədd edərək AZAL-a məxsus sərnişin təyyarəsinin Qrozni şəhərinin yaxınlığında

kənar müdaxilə nəticəsində zədələndiyini və idarəolunmaz vəziyyətə salındığını vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. "Qrozni şəhərində "kavoy əməliyyatı", yəni hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna "kavoy əməliyyatı" deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitana bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Onu da bildirməliydim ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qrozni şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək", - deyərək dövlətimizin başçısı vurğulayıb.

"Qara qutu"ların açılması bir çox müəmmalara aydınlıq gətirəcək



Qeyd edək ki, qəzanın araşdırılması ilə əlaqədar Dövlət Komissiyası yaradılıb və bu komissiya fəaliyyətə göstərib. Eyni zamanda, dövlət başçısının göstərişi ilə Azərbaycan prokurorluğu cinayət işi açılıb. Prokurorluğun işçi qrupları həm Qrozni, həm Aktau şəhərlərinə cəz edilmiş, orada operativ işlər görülmüşdür. İstintaq başa çatdıqdan sonra tam məlumat Azərbaycan ictimaiyyətinə çatdırılacaq.

Həmçinin "qara qutu"ların açılması prosesinə başlanılıb. Azərbaycanın təkidi ilə bu proses təyyarənin istehsalçı olan Braziliyada həyata keçirilib. Ölkəmiz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin "qara qutu"ları açmasına qəti etirazını bildirib. Çünki burada obyektivlik sual altına düşür, lühuqi dilə desək, maraqlar toqquşması

ola bilərdi. Ona görə də Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu"ların təhliləsinə başlanılıb. Şübhə yoxdur ki, "qara qutu"lar araşdırıldıqdan sonra bir çox müəmmalara da aydınlıq gətiriləcək. Yuxarıda vurğuladığımız kimi, ən böyük müəmmalardan biri zədələnmiş təyyarənin uzaq Aktau hava limanına yönləndirilməsidir. Bu barədə hələlik səhih məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşürək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər? Təbii ki, "qara qutu"lar dəqiqliklə araşdırıldıqdan sonra bu suala da cavab tapmaq mümkün olacaqdır.

Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib

Hazırda bütün dünya mətbuatı təyyarəmizin Aktauda qəzaya uğramasını geniş şəkildə işıqlandırır. Ekspertlər qəzanın digər təfərrüatları ilə yanaşı, həm də pilotların, heyət üzvlərinin peşəkarlığını və fədakarlığını önə çəkirlər. Rusiyanın hava məkanında kənar müdaxilə nəticəsində idarəolunmaz hala salınan təyyarəni sahələ qədr çatdırmaq həm peşəkarlıq, həm də qəhrəmanlıq tələb edirdi. Bunu AZAL-ın pilotları və heyət üzvləri öz həyatları bahasına olsa da, etməyi bacardılar. Məhz pilotların peşəkarlığı və qəhrəmanlığı sayəsində təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişində bilib və laynerin göyertəsində olan 30-a yaxın sərnişinin həyatını xilas etmək mümkün olub. Əgər pilotlar fədakarlıq göstərməmiş idilər, bu qəzada sağ qalan olmazdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını

həmişə layiqincə qiymətləndirib. Qeyd edək ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ekipajın üç üzvü - iki pilot və bir bələdçi Milli Qəhrəman adına layiq görülüb, iki bələdçi isə I-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. "Ola bilər ki, yaxınları itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür. Həlak olanların hər biri tək cəza onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Biz buna operativ şəkildə reaksiya verdik, elə bir şəraitdə Azərbaycana hər bir vətəndaşın həyatının bizim üçün çox qiymətli olduğunu bəyan edərək, prinsipial davrandıq və ədalət, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik", - deyərək Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

2025-ci ilin iqtisadi proqnozları...

Qarşıya qoyulan yeni hədəflərə çatmağa imkan verəcək

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ölkəmizin iqtisadi inkişafından bəhs edərək qarşıya qoyulmuş bütün məsələlərin öz həllini tapdığını xatırladı. Bildirib ki, ölkəmiz inamla inkişaf edir, iqtisadiyyatda müsbət dinamika sürətlənir və bu amil hərbi gücümüzü daha da artırır. Əvvəlki ilin inkişaf potensialı və yeni başladığımız ilin ümidverici ssenariləri ölkənin əsas maliyyə sənədi olan büdcə zərfində müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasına dərin zəmin yaradıb. Belə ki, hərbi xərclərin məbləği əvvəlki büdcə ilinin göstəricisi ilə müqayisədə 2025-ci ilin büdcə zərfində 1,3 milyard manat artırılaraq 7,1 milyard manatdan 8,4 milyard manata çatdırılıb. Bu, faiz nisbəti ilə 17,8 faiz artım deməkdir.

Hərbi xərclərimiz 8,4 milyard manat olacaq

Ermenistan 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra itirdiyi hərbi potensialını artırmaq və revanşizm məqsədilə son 5 ildir ki, militarizasiya büdcəsi formalaşdırır. Son 5 ildə bu ölkənin hərbi xərcləri hər il təxminən 15-20 faiz artırılır. 2021-ci ildə müdafiə xərclərini 311,7 milyard dram (638 milyon dollar) təsdiqləyən Ermənistan 2022-ci ildə bu rəqəmi 345,5 milyard dram (719 milyon dollar), 2023-cü ildə bu rəqəmi 517,3 milyard drama (1,28 milyard dollar), 2024-cü ildə isə 550 milyard drama (1,38 milyard dollar) çatdırıb. Ermənistan genişmiqyaslı militarizasiya siyasətinə uyğun olaraq xarici yardım və qrantlar, donorların vəsaitləri hesabına davamlı silah alışırlar həyata keçirir və 2025-ci ildə hərbi büdcəni daha 20 faiz artıraraq 664 milyard dram və ya 1,72 milyard dollara yüksəldib. Buna cavab olaraq Azərbaycan da adekvat tədbirlər görməyə məcburdur və yaranmış real-lıqlar büdcə siyasətinə də yeni baxış formalaşdırır, dövlət büd-

cəsi post-müharibə dövrünün çağırışlarına uyğunlaşdırılır. Büdcədə hərbi xərclərin artırılması Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacı ilə əlaqədardır. Dövlət başçısının bəyan etdiyi kimi Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz 2025-ci ilin hərbi büdcəsini əhəmiyyətli dərəcədə artırırsaq. "Cənubi Qafqazda Ermənistanın başladığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışını olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa

və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırsaq. Bunun tam əksi ola bilərdi. Sadəcə Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir".



Sözsüz ki, bütün bu işləri həyata keçirmək üçün ölkə iqtisadiyyatı daha da inkişaf etməli, qeyri-neft mənbələrinə əsaslanan yeni imkanlar səfərbər olunmalı, maliyyə potensialı möhkəmlənməlidir. 2024-cü ilin 11 ayın makroiqtisadi göstəriciləri təsdiqləyir ki, Azərbaycan iqtisadiyyatı üzün neft-qaz gəlirləri əhəmiyyətli mənfi olsa da, son dövrlərdə xüsusi artım nümayiş et-

"Böyük Qayıdış"ın miqyası böyüyəcək

Eyni zamanda, dövlət sərhəd xətirlərinin bərpa edilməsi və qorunması, təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər təhlükəsizlik orqanları üçün ən zəruri imkanların yaradılması, regionda sabitliyin daha da gücləndirilməsi məqsədilə büdcədə əhəmiyyətli həcmdə maliyyə təminatları yaradılır. Həmin xərclərlə paralel olaraq, Qarabağın və Şərqi Zəngəzurun bərpasına böyük həcmdə vəsait yönəldilir. 2021-ci ildən in-

diy qədər (2025-ci ilin yanvar 1-ə) azad ərazilərdə bərpa və quruculuq işlərinə 19 milyard manatdan çox vəsait ayrılıb. Bu tədbirlər sayəsində "Böyük Qayıdış" proqramının icrası sürətlənib, ötən il 32 illik həsrətə son qoyuldu. Xocalıya, Şuşaya, Xankəndinə sakinlərin geridönüşü baş tutub. Eləcə də, Ləçin, Cəbrayıl və digər ərazilərdə sakinlərin öz doğma yurdlarına qayıdışı gerçəkləşib. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalxır, işlə-

yir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. 2025-ci və növbəti illərdə qayıdış daha da sürətlənəcək, 2026-cı ilin sonunadək 34 min 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulur. "Böyük Qayıdış" planına uyğun olaraq, vətəndaşlarımızın dayanıqlı məskunlaşması ilə yanaşı, iş yerləri ilə təmin edilməsi, məşğulluq proqramlarının həyata keçirilməsi də davamlı xarakter daşıyır. Eyni zamanda, bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında da bağlantı, əbədi körpü qurulmaqdadır.

Qeyri-neft sütunları üzərində...

dirən qeyri-neft sektorundakı mənbələr, o cümlədən qeyri-neft sənayesinin dayanıqlı inkişafı iqtisadi artımın neftə deyil, qeyri-neft sahələrinə əsaslandığını göstərir. Ölkəmizin bütün bölgələrində, o cümlədən, Qarabağ və Şərqi Zəngəzurdə yeni istehsalat sahələri

açılır və milli istehsalın təmin edilməsi əsas iqtisadi niyyət kimi daha da gücləndiriləcək. Həmin iqtisadi imkanların səfərbər edilməsi iqtisadi inkişafın birbaşa qeyri-neft sütunları üzərində dayanıqlılığını da gücləndirəcək. Proqnozlara əsasən, 2025-ci ilin

sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi gözlənilir. Bu isə qarşıya qoyulan yeni hədəfləri icra etməyə imkan verəcək.

E.CƏFƏRLİ

Laçına atılan güllə... Yeni müharibənin anonsudurmu?

İlk günlərini yaşadığımız 2025-ci ilin sülh və əmin-amanlıq ili olmasına ümidlərdə böyükdür. Hətta illərdə davam edən bir sıra katliamların, müharibələrin bu il başa çatması üçün artıq indidən siyasi söylər başla-

dılıb. Təssüfləndirici haldır ki, analoji fikirləri Cənubi Qafqaz haqqında deyər bil-mirik - 2025-ci ilin ilk günlərində yenicən silahlı təxribata əl atması Ermənistanın bölgədə təhdid formalaşdırmaqda ısrarlı oldu-

ğunun göstəricisidir. Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax isti-

qamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələrini istiqamətləndəki mövqelərini atıcı silahlardan fəsilələrlə atəşə tutub. Məlumatda qeyd olunub ki, son

İrəvan aktiv silahlanmanı davam etdirməklə sülh prosesini təhlükə qarşısında qoyur

günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyatla alınıb. Eləcə də, yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələ-

rinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenicən atəşə tutub.

Uğurlu nəticə üçün ümidlər...

Vurğulandığı kimi, Cənubi Qafqaza yeni inkişaf mərhələsi vəd edən 2025-ci ildən gözləntilər böyükdür. Əvvəlki illərdə əldə olunan nailiyyətləri, hərbi və siyasi uğurları göz önünə gətir-sək, bu, olduqca normal qarşılanmalıdır - yeni inkişaf mərhələsinin formalaşması üçün həm real əsaslar, həm də müsbət şə-

rait mövcuddur. Bölgənin əsas problemlərindən biri - erməni separatizmi aradan qaldırılıb. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ötən il ikitərəfli təmaslarda müəyyən nəticələr əldə olundu - erməni işğalı altında olan Qazax rayonunun 4 kəndi azad edilib, 13 kilometrlik ərazidə

sərhədlərin delimitasiyası və demarkasiyası aparılıb. Bu, yeni dövr üçün mühüm təməl belə sayıla bilər. Məhz belə bir məqamda İrəvanın yenicən silahlı təxribata əl atması sülh prosesini pozmağa yönəlib və bu addım Ermənistanın hazırkı vəziyyətinin davam etməsində maraqlı olduğunu ortaya qoyur.

Bir sıra siyasi şərhçilər bu məsələdə kənar qüvvələrin də rol oynadığını, hətta fərqli xarici qrupların sifarişlərini yerinə yetirən şəxslərin rolunun olmasını iddia edirlər - bu da ilk baxışdan müəyyən müzakirə mövzusu ola bilər. Amma nəzərə alınmalıdır ki, hansı səbəbdən asılı olmayaraq məsuliyyəti birbaşa Ermənistanın siyasi rəhbərliyi daşıyır. Çünki,

İrəvanın sülh manipulyasiyası...

Azərbaycanla bağlanacaq sülh müqaviləsinin hələ də razılaşdırılmamış bəndlərinə nəzər saldıqda, başqa ölkələrin nümayəndələrinin bizim sərhədimizdə yerləşdirilməklə bağlı məsələyə Ermənistanın razılaşmaması bu kimi hallara yol açır. Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, bölgədə stabil və inkişafın bərqərar olmasında ısrarlıdırsa, bütün alt məqsədləri bir konara qoymalı və sülh müqaviləsinə imzalamalıdır.

Belə olan təqdirdə, kənar müdaxilələr də effektiv olacaq və bölgə üçün silahlı təhdid adına heç bir şey qalmayacaq. Əks halda, indiki vəziyyət ortaya çıxır. Həm Ermənistanın daxilində yaşayan siyasi gərginliklər, həm revanşist qüvvələrin sülhün olmasından "ruhlanması", həm də kənar qüvvələrin hazırkı situasiyadan məharətlə istifadə etməyə çalışması sülhün uzanmasına, ləngiməsinə yol açır.

2024-cü ildə sürətli silahlanma - Ermənistan yeni müharibəyə hazırlaşır?

Bu kimi təxribatların ortaya çıxmasının əsl səbəblərindən biri də Ermənistanın qeyri-qanuni silahlanması, beləliklə də, qeyri-qanunlu müharibəyə təxribat aparmasıdır. Dövlət büdcəsinin az, hərbi xərclərə ayrılan vəsaitin isə məhdud olmasına baxmayaraq Ermənistan sürətlə silahlanır və bu proses 2024-cü ildə də davam edib. Ötən ilin iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papiqyanın Fransaya səfəri zamanı iki tərəf arasında 36 ədəd "CAESAR" özüyərən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalandı. Ən son modifikasiyada alınacaq artilleriya sistemlərinin hər biri 5,5 milyon avro dəyərində qiymətləndirilir. Beləliklə, 36 artilleriya sistemi və həmin sistemlər üçün mütləq 155 mm-lik mərmilər əldə edən İrə-

van azı 200 milyon avro vəsait xərcləyib.

Bu siyahıya Parisin həmin müqavilədən bir müddət öncə İrəvana sadiq və hər biri 14 milyon avro dəyərində olan 3 ədəd GM200 radar sistemi və 20 milyon dollara "Bastion" zirehli transportyorların əlavə etsək, tərəflərin hərbi-texniki əməkdaşlığının çox ciddi rəqəmlərə çatdığını söyləmək olar.

Fransa "Mistral" qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair Ermənistanla müqavilə imzaladığını nəzərə alsaq, tərəflər arasında silah müqavilələrinin 400 milyon avrodan çox olacağını söyləmək olar. Çünki "Mistral" sistemlərinin qiyməti Fransa tərəfindən məxfi saxlanılsa da, onun yüksək dəyərə malik olduğu, təkcə bu si-



temlərin buraxdığı 1 raketin qiymətinin 300 min dollar təşkil etdiyini məlumdur. Paralel olaraq, Fransanın İrəvana gətirdiyi silahlar, müasir snayper tüfəngləri və s. tədarük etdiyini nəzərə almaq lazımdır.

Eyni zamanda, ötən ilin 24 iyulunda Hindistanın IADN agentliyi 2024-2025-ci maliyyə ilində Ermənistanın Hindistandan aldığı silahların həcminin 600 milyon dollara çatdığını açıqladı. Hindistan 2024-cü ildə Ermənistan aviasiyasının balansındakı Su-30SM təyyarələrini modernləşdirmək və təyyarələri öz istehsalı olan Astra BVRM və Smart Anti-Airfield Weapon (SAAW) kimi müasir raketlərlə təchiz etməyin müzakirəsini belə aparıb.

Bütün faktlar onu göstərir ki, Ermənistanın "sülh çağırışları" yalnız görünməzdir - əsl məqsəd isə tam başqadır. Prosesi ləngitməklə nələrsə ümid edən İrəvanın bu cür aktiv silahlanmasının bir səbəbi ola bilər - Ermənistan yeni müharibəyə hazırlaşır. Şərti sərhəd zonalarında baş verən hərbi təxribatlar isə bu müharibənin anonslarıdır.

Amma Ermənistan yenə də səhv edir - Azərbaycanın mövqeyi istər Ermənistan üçün, istərsə də onun havadarları üçün aydındır. Bu ölkənin müraciət etdiyi silahlı təxribatlar ona baha başa gələ bilər - onlar Azərbaycanın dömr yumruğunu növbəti dəfə görə və dadda bilərlər. Dövlətimiz hər zaman boyan edib ki, Azərbaycan yeni müharibə istəmir. Bununla

Azərbaycan tamaşaçı rolunda olmayacaq!

belə yarana biləcək hər hansı bir təhlükə və ya təxribatın cavabı da vaxtında və lazımı səviyyədə verilir. Prezident İlham Əliyev Dünən Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirdi ki, Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahat edici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır: "Bunun heç bir məntiqi izahı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərmişdi. Biz də buna çalışırıq və bu gün də öz söylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarında, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsna-

sında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkənsizlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq".

P.İSMAYILOV

Yaxın keçmişdə Azərbaycan - Fransa münasibətlərində hansısa bir ciddi problem yaşanmışdı. Rəsmi Bakı Avropa İttifaqının (Aİ) digər dövlətləri kimi, Fransa ilə də əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük önəm verir. Bunun təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, Fransanın ayrı-ayrı şirkətləri ölkəmizdə müxtəlif layihələrin icrasına cəlb olunublar və onların fəaliyyətlərinə hər hansı bir maneçilik törədilmir.

Bununla belə, son illərdə ikitərəfli münasibətlərdə çatlar yaranıb ki, bunun da məsuliyyəti bilavasitə Yelisey Sarayının hazırkı sahibi Makronun üzərinə düşür. Məhz onun iki prezidentliyi dönməndə rəsmi Paris Azərbaycanla bağlı qərəzli mövqə sərgiləyərək ziddiyyətli, reallıqlara uyğun gəlməyən qərarlar verir. Makron son olaraq səfirlər konfransında ölkəmizin ünvanına qərəzli iddialar səsləndirib və təbii ki, Azərbaycanın buna cavabı kifayət qədər sətər olub. "Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrih edən təxribat dolu açıqlamaları qəbul edilməzdir", - deyər Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə səfirlər konfransında Azərbaycan öleyhinə səsləndirilən iddialar barədə medianın sualına cavabında deyib.

Makrona xatırlatma - Azərbaycanın haqq-ədalət müharibəsi Ermənistanın işğalına son qoymaq məqsədi daşıyır

Əvvəlki mərhələdə keçmiş Qarabağ münaqişəsi, sonra 44 günlük müharibə və 23 saatlıq lokal xarakterli antiterror tədbirləri, hazırda isə Azərbaycanla Ermənistan arasında başlayan sülhəratma prosesi ətrafında əsassız iddialar səsləndirmək Makron üçün sözün əsl mənasında pis ənonəyə çevrilib. Gəlin xatırlayaq: Fransa təxminən otuz il ərzində ATƏT-in hazırda ölü quruma çevrilən Minsk qrupunun üç həmsədr dövlətindən biri olub. Bu təsisat zamanında keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə formalaşdırılmışdı. Bəs otuz il ərzində Fransanın fəaliyyəti nədən ibarət olmuşdur? Bu ölkə münaqişənin tənzimlənməsinə hansısa bir töhfə veribmi? Təəssüf ki, yox. Digər həmsədr dövlətlər kimi, Fransa da işğal məhsulu olan keçmiş status-kvonun sonsuzluğadək saxlanması üçün canfəşanlıq göstərər və işğalçı Ermənistanı rəğbətini gizlətmirdi. 44 günlük müharibə günlərində isə Makronun hirs-hikkəsi yero-göyö sığmırdı. Tez-tez Parisdən Bakıya telefon açıılır, müharibənin dayandırılması istənilirdi.

Yelisey Sarayının Azərbaycana qərəzi 23 saatlıq antiterror tədbirlərindən sonra daha da şiddətlənib. Haqq etdiyimiz qələbələrini sınıra bilməyən Makron bütün beynəlxalq hüquq normalarını aşaraq ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb. Rəsmi Parisin qərəzli mövqeyinə diqqət çəkən Ayxan Hacızadə bildirdi ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq öleyhinə cinayətləri heç vaxt tənqid etməyib. "Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistanın işğalına son qoymaq məqsədilə aparılıb", - deyər XİN rəsmisi vurğulayıb.

Qalib Azərbaycan 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror təd-

birələrində qazandıqı zəfərlər sayəsində regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar Cənubi Qafqaz coğrafiyasında davamı sülh və əməkdaşlıq üçün fundamental zəmin formalaşdırıb. Bu fürsətdən maksimum dərəcədə istifadə olunmalıdır. Düzdür, Fransa postmüharibə mərhələsində başlayan sülhəratma prosesində vasitəçi kimi yer almağa çalışırdı. Ancaq bu ölkənin birtərəfli mövqə tutması, Ermənistanı dəstək göstərməsi Azərbaycanı qane etmədi və ö-

yətindən əl çəkmək istəmir və məğlub ölkədə revanşizmi alovlandırır. Açıq-aydın görünür ki, Fransa Ermənistanı öldürücü silahlar tədarük etməklə rəsmi İrəvanı yeni müharibəyə

hazırlayır. Bu isə əlbəttə ki, qəbul edilməzdir. "Bölgədə sülh üçün real şərait yarandığı bir dövərdə, Azərbaycanın öz ərazilərini üzərində suverenliyini rəsmi İrəvanı yeni müharibəyə

revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanması üçün real şərait yarandığı bir dövərdə, Azərbaycanın öz ərazilərini üzərində suverenliyini rəsmi İrəvanı yeni müharibəyə

Fransanın məkrli neokolonial siyasəti

Bu gün Fransa dünyada müstəmləkəçilik siyasətindən əl çəkməyən, onu yeni formalarda ən qəddar şəkildə davam etdirən əsas ölkələrdən biridir. Doğru olaraq bil-

Koloniya müxtəlif siyasi statuslara malikdir. Müstəmləkələrin siyahısına Atlantik okeanında yerləşən Qvadelupa, Martinika, Sen-Martin, Sen-Bartelemi, Sent-Pyer və Mikelon, Hind okeanında Reunion, Mayotte və Fransız Cənub və Antarktika əraziləri, Sakit okeanda Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Cənubi Amerikada isə Fransız Qvianası daxildir. Onların ən yaxını Fransadan təxminən 4 min kilometr və ən uzaqda olanı isə 17 min kilometr məsafədə yerləşir.

Fransanın yüz illikləri əhatə edən müstəmləkəçilik siyasəti qeyd olunan ölkələrə yaxşı heç nə gətirməyib. Yelisey Sarayının yeganə məqsədi müstəmləkə ərazilərinin sərvətlərini talamaq, yəni xalqları məhv etmək və özünün təsir imkanlarını daha da genişləndirmək olub. Təbii ki, bu siyasət yərdərdə ciddi etirazlarla qarşıla-

dır. Təkcə son vaxtlarda Fransa bir neçə müstəmləkə ölkəsindən qovulub və proses genişlənməkdədir. Öz növbəsində haqq-ədalət tərəfdarı olan Azərbaycan da azadlıq mübarizəsinə qalxan xalqlara özünün mədəni-siyasi dəstəyini göstərir. Bu isə Makronun ölkəmizə qarşı qərəzini daha da artırır. "Fransanın məkrli neokolonial siyasətinin təzahürü olan donizasiya ərazilərində aparıldığı uğursuz fəaliyyətin səbəblərindən Azərbaycan üzərinə yönəldirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələrə təqsirləndirmək əvəzinə, Fransanın sərişsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı.

Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik", - deyər Azərbaycan XİN rəsmisi vurğulayıb.

Mübariz FEYİZLİ

Yelisey Sarayı sərişsiz xarici siyasətindən dərs çıxarmalıdır



kömür rəsmi Parisi proseslərdən uzaqlaşdırmağa nail oldu. Hazırda sülh danışıqları ikitərəfli qaydada Azərbaycanla Ermənistan arasında aparılır və müəyyən notionalar əldə olundu. Bununla belə Yelisey Sarayı yenə də pozuculuq fəali-

dirilir ki, XXI əsrdə sümürmə siyasəti Fransa üçün əsl üzqarasıdır. Qeyd edək ki, Fransanın ərazisinin 18 faizini dənizsərsarı koloniyalar təşkil edir. Bu torpaqlarda təxminən 2,6 milyon nəfər əhali yaşayır.

YAP inam və etimad ünvanıdır



almaqla yeni dönmün çağırışlarını rəhbər tutaraq məqsədyönlü fəaliyyət həyata keçirir. "Heç şübhəsiz ki, xalqın dəstəyi ilə Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində də qələbə qazanacaq", - deyərək qeyd edib.

Bələdiyyə üzvlüyünə namizədlər Qalib Qarayev, Vüqar Həmidov və Əli Musayev çıxış edərək ötən dövr ərzində bələdiyyələ-

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdaş rayonu, Ağdaş bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov bildirib ki, Yeni Azərbaycan Partiyası ötən dövrün təcrübəsini nəzərə



rin inkişafı istiqamətində mühüm işlər gördüyünü qeyd ediblər.

Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini bildiren seçicilər isə qeyd ediblər ki, bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklər. "YAP xalqın inam və etimad ünvanıdır", - deyərək vurğulanıb.



YAP-ı dəstəkləmək rifahı, yüksəlişi və tərəqqini seçməkdir



təsir göstərir. Qarşıdan gələn bələdiyyə seçkilərinin önəmini vurğulayan təşkilat sədri YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib.

Tədbirdə təşviqat qrupunun üzvləri - Namər Şirinov, Zahidə Qurbanova və bələdiyyə üzvlüyünə namizədlər Səməd Əhmədov, Dilşad İsmayılova, Əliyər Əhmədov son dövrlərdə

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göyçay rayonu, Qarabağal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bildirib ki, ölkəmizdə davamlı olaraq həyata keçirilən islahatlar bələdiyyə institutunun da inkişafına müsbət



yerli özünüidarəetmə orqanlarının inkişafı üçün önəmli tədbirlər gördüyünü diqqətə çatdırıblar.

Çıxış edən seçicilər YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar. "YAP-ı dəstəkləmək rifahı, yüksəlişi və tərəqqini seçməkdir", - deyərək bildirilib.



Uğurlu siyasət növbəti qələbələrə yol açır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu, Xırdapay bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri-



nin seçicilərlə görüşü keçirilib.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayıl bildirib ki, Yeni Azərbaycan Partiyası milli maraqlara cavab verən məqsədyönlü fəaliyyəti ilə xalqın güvənini qazanıb. "Uğurlu siyasət növbəti qələbələrə yol açır", -

Xalq-iqtidar birliyi sarsılmazdır!



bə əzmi ilə qatılıb. O, seçkilərin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə Prezident İlham Əliyevin Azərbaycan xalqının firavan gələcəyinə xidmət edən uzaqgörən siyasətinin təməlinə xalq-iqtidar birliyinin dayandığını vurğulayıb. Ölkəmizin qazandığı nailiyyətlər-

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhəri, Nizami və Kəpəz bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov bildirib ki, xalqın etimadını layiqincə doğruldan Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də böyük qələ-



dən bəhs edən millət vəkili qarşıda milli prioritetlərdən irəli gələn mühüm vəzifələrin dayandığını diqqətə çatdırıb.

Tədbirdə seçki qorqarğahnının üzvü Mehman Rzayev və bələdiyyə üzvlüyünə namizəd Zümrüd Qəhrəmanova görüş iştirakçıların seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırılıblar.

Bütün hədəflər reallığa çevriləcək!



nəticələrdən bəhs edib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası bundan sonra da öz imkanlarından və demokratik mühitin üstünlüklərindən maksimum istifadə etməklə məqsədyönlü fəaliyyətini inamla davam etdirəcək, qarşıda duran milli məqsədləri reallaşdıraraq Azərbaycanın inkişafına layiqli töhfələr verəcəklər. "Bütün hədəflər reallığa çevriləcək", - deyərək vurğulanıb.

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qobustan rayonu, Poladlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov sonuncu bələdiyyə seçkilərindən ötən dövr ərzində ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində görülən işlər və əldə olunan uğurlu



Təşviqat qrupunun üzvləri Teymur Ağayev, Səristan Bağiyev, İrzaxan İsmayılov, Əbil Hüseyinov seçiciləri fəal olmağa, uğurlarımızın davamı naminə YAP-ın namizədlərinə səs verməyə çağırılıblar.

Seçicilər bələdiyyə seçkilərində aktiv iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.



deyərək vurğulanıb.

Seçki qorqarğahnının üzvləri Arzu Şahbazov, Mehrab Abdurahmanov və bələdiyyə üzvlüyünə namizəd Elmira Şixəliyeva Yeni Azərbaycan Partiyasının yerli özünüidarəetmə orqanlarında təmsil olunan üzvlərinin öz üzvlərinə



düşən vəzifələri yerinə yetirmək üçün məsuliyyətlə çalışdıqlarını diqqətə çatdırıblar.

Çıxış edən seçicilər Azərbaycana mühüm uğurlar qazandıran Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini vurğulayıblar.

YAP daim xalqın mənafeyindən çıxış edib



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sumqayıt şəhəri, Sumqayıt bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Sumqayıt şəhər təşkilatının sədri,

partiyanın İdarə Heyətinin üzvü Ramiz Hüseyinov bələdiyyə seçkilərinin ictimai-siyasi əhəmiyyətini vurğulayıb. O, YAP-ın seçki proqramı haqqında məlumat verərək bu zamana qədər əldə olunan nailiyyətləri və qarşıda duran hədəfləri diqqətə çatdırıb.

Görüşdə çıxış edən seçki qorqahımın üzvləri Hübət Quliyev, Sovet Şükürov, Vaqif Qəhrəmanov və bələdiyyə üzvlüyünə namizəd Akif Şahbazov yerli özünüidarəetmə orqanlarının demokratik cəmiyyətin əsas



atributlarından biri olduğunu bildiriblər. Onlar hər kəsi seçkilərdə fəal iştirak edərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər daim xalqın mənafeyindən çıxış edən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəklərini bildiriblər.

Davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ordubad rayonu, Dəstə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.



YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayilov Azərbaycanın hazırda müasir dövlətçilik tarixinin ən şərəfli və qüdrətli dövrünü yaşadığını deyib. O bildirib ki, yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır, ölkədə sosial-iqtisadi inkişafın davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. "Davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir", - deyərək qeyd olunub.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvü Ələmdar Cabbarov, bələdiyyə üzvlüyünə namizədlər Tofiq Babayev, Billurə Əhmədova və Novruzəli



Məmmədov bələdiyyə seçkilərinin yerli özünüidarəetmənin inkişafı baxımından önəmini diqqətə çatdırıblar.

Seçicilər isə yanvarın 29-da seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Gücümüz birliyimizdədir!



inkişafı ilə bağlı müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O bildirib ki, bələdiyyələr vətəndaşların mənafeyi naminə yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirak edirlər.

Seçki qorqahımın üzvü Gündüz Hacıyev, təşviqat qrupunun üzvləri Əzra Həşimova və Səyad Quliyev ötən müddət ərzində partiya üzvlərinin təmsil olunduqları müxtəlif bələdiyyələrin gördüyü işlərdən danışdı. Onlar yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin YAP-ın növbəti mühüm siyasi nailiyyəti kimi tarixə

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Goranboy bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yerli özünüidarəetmənin



düşüncəyini əminliklə söyləyiblər. "Qalib xalqın Zəfər partiyası xalqın dəstəyi ilə yeni uğurlara imza atacaq. Gücümüz birliyimizdədir", - deyərək vurğulanıb.

Seçicilər isə YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

"Seçimimiz dəyişməzdir!"



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdam rayonu, Xındırstan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri-



nin seçicilərlə görüşü keçirilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini bildirib. Təşkilat sədri qarşıdan gələn bələdiyyə seçkilərinin önəmindən danışdı, YAP-ın namizədləri barədə seçicilərə məlumat verdi. M.Quliyev bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının qalib olacağını əminliklə qeyd edib.

Tədbirdə təşviqat qrupunun üzvü Hafiz



Əzimzadə və bələdiyyə üzvlüyünə namizəd Bəhrəm Şükürov çıxış edərək yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs etdi.

Çıxış edən seçicilər isə YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar. "Seçimimiz dəyişməzdir!", - deyərək vurğulanıb.

"Qalib Azərbaycanla qürur duyuruq!"



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonu, Yenikənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə həyata keçirilən tədbirlərdən danışdı. O bildirib



ki, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, yerli özünüidarəetmənin səmərəliliyinin yüksəldilməsi, nəticə etibarilə, əhəliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması əsas hədəflərdəndir.

Seçki qorqahımın üzvləri Allahverdi Pirişev, Səliməğa Səlimli, şəhid atası İsaخان İmanov və bələdiyyə üzvlüyünə namizədlər Məsəbə Abasov,



Semural Solimzadə çıxış edərək bütün seçiciləri seçkilərdə fəal iştirak etməyə və layiqli namizədlərə səs verməyə çağırıblar.

Seçicilər qalib Azərbaycanla qürur duyduqlarını və milli maraqlara xidmət edən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərini bildiriblər.

Bələdiyyə seçkiləri xalqın YAP-a inamının növbəti ifadəsi olacaq



Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Alpout bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya qeyd edib ki, ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atılmış, o cümlədən zəruri qanunvericilik bazası formalaşdırılmış, çoxsaylı qanunlar qəbul olunmuş, bu sa-

hədə qazanılmış müsbət təcrübənin yayılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. O bildirib ki, dövlət-bələdiyyə-özəl tərəfdaşlığının gücləndirilməsi, yerli sosial-iqtisadi və ekoloji layihələrin reallaşdırılması, bələdiyyələrin sosial məsuliyyətinin, yerli özünüidarəetmədə vətəndaşların rolunun artırılması qarşıda duran mü-

hüm vəzifələrdir.



Bələdiyyə üzvlüyünə namizədlər İlqar Hüseyinov və Aliyev Zamanova YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.

Öz növbəsində seçicilər Yeni Azərbaycan Partiyasına dəstəklərini ifadə ediblər. "Bələdiyyə seçkiləri xalqın YAP-a inamının növbəti ifadəsi olacaq", - deyərək vurğulanıb.



Qazax: İnkişaf və Yenilik Yolunda

Qazax rayonu, Azərbaycanımızın qərb qapısı, özəmətlı dağları, geniş düzənlikləri və tarixlə dolu torpaqları ilə sadəcə, bir coğrafi vahid deyil, xalqımızın mədəniyyətinin, təhsilinin və tarixi yaddaşının simvolidir. Bu torpaq, yalnız təbiəti ilə deyil, burada ömür sürmüş insanların böyük ruhu ilə də tanınır.

Qazaxın ərazisi təbiətin ölkəmizə əta etdiyi ən gözəl incilərindən biridir. Bu torpaqda insanın ruhu ilə təbiət birləşir, vəhdət yaradır. Hər zaman döyüşlərə, çətinliklərə və sınaqlara məruz qalmış bu ərazi həm də ulu mədəniyyətin simvolidir. Burada yaşamış insanların fədakarlığı, qeyri-adi gücü və müqaviməti bu torpağa verilən ən qiymətli miraslardandır. Bu torpağın insanı düşmənlə qarşılaşdıranda heç vaxt geri çəkilməmiş, əksinə, hər zaman irəliləyişə doğru addımlayıb, ən pis şəraitdə belə öz yurdunu qoruyub saxlamışdır.

Qazax dedikdə bir çox insanın ağına ilk gələn o torpaqlarda yetişən sairələr, yazıçılar ədiblər, qəhrəmanlar olur. Rayonun yerləşdiyi ərazi həm də qədim zamanlardan bəri müxtəlif sivilizasiyaların keçid nöqtəsi olmuş və bu burada yaranan zəngin mədəni irsin əsasını qoymuşdur.

Qazax Cavanşirlərin, Molla Pənah Vaqiflərin, Səməd Vurğunların və bu kimi yüzlərlə dəyərli şəxsiyyətlərin diyarıdır. Molla Pənah Vaqif kimi böyük şəxsiyyətlərin doğulduğu torpaq, eyni zamanda, Azərbaycanın ən parlaq şairlərindən və mədəniyyət xadimlərindən birinin özəmətlı irsini daşıyır. Vaqifin həyatı və yaradıcılığı, Azərbaycan ədəbiyyatında və mədəniyyətində əvəzolunmaz iz buraxmışdır. Bu gün onun əsərləri təkcə Qazaxda deyil, bütün Azərbaycanda və Türk Dünyasında sevə-sevə oxunur, hər bir azərbaycanlının ürəyində Vaqifin səsini eşitməsinə səbəb olur.

Ulu öndər Heydər Əliyevin müdrik siyasəti və uzaqgörənliyi ilə Molla Pənah Vaqifin Şuşada məqbərəsinin açılması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Vaqifin Şuşada məqbərəsinin açılması milli mədəniyyət şüurunun gücləndirilməsi və xalqın öz mədəni irsinə, ənənələrinə sahib çıxması üçün vacib addım oldu. Bu kontekstdə H.Əliyevin Molla Pənah Vaqifin məqbərəsinin inşa etdirməsi yalnız bir tarixi şəxsiyyətin xatirəsinə dərin hörmətdən əlavə, həm də Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına və ziyalılarına verdiyi böyük qiymətin təəcəssümü idi. Bu qərar Azərbaycanın tarixini və mədəniyyətini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyaraq həm də ölkənin mədəni irsinin qorunmasına yönələn bir çox təşəbbüslərin başlanğıcı oldu.

Qazax elm ocağı, sənət məbədidir. Bu-nun ən bariz nümunəsi Azərbaycanda təsis olunmuş ilk müəllimlər seminariyasının məhz Qazaxda yerləşməsi idi. Qazax

Müəllimlər Seminariyasının nəzdində təhsil alan bir çox tarixi şəxsiyyətlər sonralar Azərbaycan üçün misilsiz xidmətlər göstərən şəxsiyyətlərə çevriləcəkdilər. Və bu belə də oldu. Hazırda bu seminariyanın zəngin ənənələrini davam etdirən ADA



Universiteti Qazax rayonunda öz filialını təhsil edərək tarixi dəyərlərimizə nə qədər qiymət verdiyini bir daha göstərdi.

ADA Universitetinin Qazaxda filialının açılması, hörmətli Hafiz Paşayevin təhsilə verdiyi önəm və bu uğurda göstərdiyi fəaliyyətlər həm Azərbaycanın daxili inkişafına, həm də beynəlxalq təhsil mühitindəki mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. O, ADA Universitetində müasir təhsil yasaqlarının tətbiqi, qlobal təhsil sistemləri ilə əməkdaşlıq və yüksək keyfiyyətli akademik proqramların hazırlanmasına böyük əhəmiyyət vermişdir.



Yötlü akademik proqramların hazırlanmasına böyük əhəmiyyət vermişdir.

Qazaxın Gürcüstanla yanaşı, Ermənistanla da sərhəd olması mənfur düşmənlərimizin bu torpaqlara vaxtaşırı hücumları ilə nəticələnmişdir. Lakin düşmənlə qarşı əsla boyun oymayan xalqımız bütün çətinliklərə baxmayaraq, hər zaman düşmənlə qarşı qəhrəmancasına torpaqlarını müdafiə etmişdir.

Azərbaycan tarixində qızıl həflərlə yazılacaq 44 günlük Vətən müharibəsində

də cəbhədə qəhrəmancasına vuruşan qazax igidlərindən 51 nəfəri şəhidlik zirvəsinə ucalıb.

Rayonun işğal altında olan kəndləri isə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və dahiyanə siyasəti

həm də ölkə iqtisadiyyatına böyük töhfə verməkdədir.

Rayondakı bütün bu yeniliklər Cənab Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Prezidentin rayona etdiyi hər səfəri yeni bir inkişafın, yeni bir işiç



yolunun başlanğıcı olur.

Yenə də Cənab prezidentin 2005-ci ildə verdiyi sərəncama əsasən, Qazax rayonunda tikilən idman kompleksi rayonun idman sahəsindəki inkişafına və uğurlara imkan yaratmışdır. Qazaxda hər il keçirilən müxtəlif idman yarışları ölkə miqyasında tanınan idmançılar yetişdirmişdir. Bu idmançılar Azərbaycanı beynəlxalq arenada təmsil edərək, öz rayonu və vətəninin adını ucaltmışlar. Məhz bu uğurlu addımların nəticəsidir ki, Qazax 2026-cı il üçün Azər-



baycanın "İdman Paytaxtı" elan olundu.

Qazax rayonu kənd təsərrüfatı və ticarət sahələrində güclü potensiala malikdir. Rayonun əsas hədəflərindən biri bu sahələrin inkişafını davam etdirməkdir. Xüsusilə, taxıl, tərəvəz və meyvə istehsalı, həmçinin heyvandarlıq sahələrində istehsalın artırılması prioritetdir.

Rayonun təbii və mədəni irsini qorumaq və bu sərvətləri turizm potensialına çevirmək də əsas hədəflərdən biridir. Qazaxda turizm infrastrukturunun inkişafı, ta-

rixi abidələrin bərpası, yerli mətbəxin və ənənələrin tanınması ilə bağlı müxtəlif layihələr həyata keçirilməkdədir.

Qazaxın yerli mətbəxinə söz düşmüşkən xəngəldən bəhs etməmək olmazdı. Xəngəl, Azərbaycan mətbəxinin mühüm atributlarından olmaqla, Qazaxda xüsusi bir yerə sahibdir. Zəngin mətbəximizin incilərindən biri olan xəngəlin mənəsi "Xan gəl" ifadəsi ilə bəhsə əlaqədardır. Bu ifadə çox vaxt xüsusi qonaqların gəlməsinə, əhəmiyyətli bir şəxsin məclisə bu-yurmasını və ya bir tədbirə hazırlıq mərhələsini bildirirdi. Belə məclislərdə qonaqlara təqdim ediləcək yeməklər arasında xəngəl kimi daha zəngin və xüsusi yeməklər də yer alırdı.

Niyət, məqsəd və əməl - bu üç prinsip həyatın və inkişafın əsasını təşkil edir. Onlar bir-birini tamamlayıb və insanın fəaliyyətini düzgün istiqamətləndirərək uğurlu nəticələrə çatmasına kömək edir.

Qazaxın günbəgün inkişafı bu üç əsas prinsipin harmoniya içində tətbiqindən asılıdır. Niyətin düzgün formalaşdırılması, cəmiyyətin gələcəyi üçün əhəmiyyətli və strateji hədəflərin müəyyənləşdirilməsinə imkan yaradır.

Məqsəd isə bu niyyətlərin konkret hədəflər və planlara çevrilməsinə təmin edir. Qazaxın iqtisadiyyatını müasirləşdirmək, təhsil sahəsində islahatlar aparmaq və yeni texnologiyaların inkişafını dəstəkləmək kimi məqsədlər, ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Hər bir məqsədi ətraflı analiz edərək, resursların düzgün bölüşdürülməsi və şəffaf idarəetmə mexanizmlərinin tətbiq edilməsi vacibdir.

Son olaraq, əməl bu məqsədlərin reallaşmasında açar rolunu oynayır. Məqsədlər müəyyən edildikdən sonra, onlara çatmaq üçün konkret addımlar atılmalıdır. Hər bir əməlin məqsədə doğru yönəldilməsi, ölkənin inkişafı üçün mühüm addım olacaq və nəticədə müsbət dəyişikliklərə səbəb olacaqdır.

Rahib İsgəndərli

Regionlarımızın inkişafı diqqət mərkəzindədir...

3 il ərzində 13 milyarddan çox vəsait yönəldilib

Dövlətimizin inkişafını regional komponentlə təmin etmək məqsədilə, Çünki regionların inkişafı ölkənin sosial-iqtisadi tərəqqisinin təmin

edilməsi, bütün vətəndaşlarımızın həyat keyfiyyətinin yaxşılaşdırılması və global səviyyədə rəqabət qabiliyyətinin artırılması üçün əsas şərtlərdən biri he-

sab edilir. Regionların inkişafı həm də ona görə vacibdir ki, onların resurs, sənaye və kənd potensialı bütün ölkənin sosial-iqtisadi yüksəlişi üçün böyük im-

kanlar yaradır.

Məhz bu amillər diqqət mərkəzində saxlayan ölkə başçısı fəaliyyətində regionların dinamik inkişafına balanslı

yanaşma nümayiş etdirir. Ərazi bütövlüyünün bərpasından sonra dövlət başçısının regionlara səfərləri bu prosesə mahiyyətə yeni impuls verir.

90 milyard manatdan artıq vəsait yönəldilib

proqramının tərtibi zamanı nəzərə alınacaq. Nazir müavini bildirib ki, bu proqramın tərtibi zamanı ölkənin sosial-iqtisadi inkişaf predmetləri nəzərə alınır: "Regionların inkişafı proqramına indiyədək bütün mənbələr hesabına 90 milyard manatdan artıq vəsait yönəldilib. 2021-2023-cü illər üzrə isə regionların inkişafına 13 milyarddan çox vəsait yönəldilib. Bu məsələ nazirliyin diqqət mərkəzindədir. Bu proqram vasitəsilə regionların inkişaf məsələlərinin həllinə



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi"nin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti üzrə hazırlanmışdır

Milli Məclisin iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, regionlarda infrastruktur-larla bağlı təkliflər növbəti dövlət investisiya

çalışır. Bütün təkliflər yerlərdən yığılır. Təkliflər əsasında proqramlar tərtib olunur və məqsədyönlü şəkildə həyata keçirilir".

Regionlarda turizm potensialı sürətlə inkişaf edir

Mövzunu "Yeni Azərbaycan" a dəyərləndirən iqtisadçı Fuad İbrahimov bildirib ki, bu gün ölkəmizin sürətli inkişafında, tərəqqisində paytaxtla yanaşı, regionlar da önəmli rol oynayır. Onun sözlərinə görə, bölgələrin sosial-iqtisadi mənzərəsi 20 il əvvəllə müqayisədə tamamilə dəyişib: "Görülən işlərin nəticəsidir ki, artıq ölkənin bir sıra şəhər və rayonları büdcədən maliyyələşməyib. Bu sırada paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Ağcabədi, Ağsu, As-tara, Beyləqan, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayilli, Kürdəmir, Qazax, Qəbələ, Şəmkir və digər rayonların adları var. Növbəti illərdə bu sayın daha da artacağı gözlənilir.

Regionların inkişafı naminə uğurla reallaşdırılan Dövlət proqramları qeyri-neft sektorunun, sosial infrastrukturun yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və nəticədə rifah halının yaxşılaşmasına güclü stimül yaradıb. Regionlarda turizm potensialı sürətlə inkişaf edir. Kənd təsərrüfatı sahəsində irəliləyişlər göz önündədir. Yaradılmış müsbət şərait, əlverişli imkanlar nəticə-

sində yerli və xarici investorlar bölgələrimizə sərmayə qoyur, yerli istehsalın artmasına layihə töhfələr verirlər".

F.İbrahimov qeyd edib ki, ölkə başçısının müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrdə iqtisadiyyatın, kiçik və orta sahibkarlığın inkişafını sürətləndirir, biznes mühitinin yaxşılaşdırılması üçün geniş imkanlar açır: "Həyata keçirilən tədbirlər regionların iqtisadi inkişafında mövcud olan fərqlər aradan qaldırılmasına və regional tarazlığın əldə olunmasını təmin etməklə yanaşı, ölkəmizin iqtisadi gücünü, qüdrətini daha da artırır. Dövlət başçımızın qeyd etdiyi kimi, "Aparılan siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlinə konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır". Bu gün Azərbaycan "aşağı gəlirlili ölkələr" sırasından "yuxarı-orta gəlirlili ölkələr" sırasına yüksəlib. Ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturunu tamamilə yenidən qurulub və modernləşdirilib".

Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik!

İqtisadçının sözlərinə görə, Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına, regionların sosial-iqtisadi inkişafına əsaslanan ölkə iqtisadiyyatının formalaşdırılması-

bağın işğaldan azad edilməsi və bu torpaqlarda yenidənqurma və bərpa işlərinə sürətlə start verilməsidir. Qarabağ Zəfəri eyni zamanda regionlarımızın sosial-iqtisadi inkişafı, dövlət və ordu quruculuğu sahəsində apardığı siyasətin uğurunu ortaya qoydu. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdi ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Bu gün həmin bölgələrimizdə nəzərdə tutulan bərpa və yenidənqurma işləri həqiqətən də həmin ərazilərin cənnətə çevriləcəyini deməyə tam əsas verir".

Yegənə BAYRAMOVA

NATO "yolunda" ...

Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün bütün tərəflər öz fikirlərini və şərtlərini ortaya qoymaqladır. Yaxın zamanda prosesin aktiv fazaya qədəm qoyması gözlənilir. Ukrayna tərəfi isə müharibənin bitməsi üçün özünün NATO üzvlüyü məsələsini önə sürür. Təsədüfi deyil ki, prezident Volodimir Zelenski podkastçı Leks Fridmana müsahibəsində bildirib ki, Ukrayna NATO-ya qoşularsa, alyans Kiyevin nəzarətində olan ərazilərdə fəaliyyət göstərə biləcək. O qeyd edib ki, bu barədə razılaşmaq olar. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Sergey Leşenko isə bəyan edib ki, respublika Qərbi Almaniyaya prinsipi

Sülh üçün Qərbi Almaniyaya modeli

ilə NATO-ya qoşulmağa hazırdır. "Bu (NATO-ya daxil olmaq) Qərbi Almaniyaya modeli ola bilər", - deyən Leşenko, bu halda Ukrayna hökumətinin ölkənin özünün hesab etdiyi bütün ərazisinə nəzarət etməyəcəyini bildirib. Başqa sözlə, bu model o deməkdir ki, Şimali Atlantika Alyansının üzvlərinə verdiyi təhlükəsizlik zəmanəti yalnız Kiyevin nəzarətində

olan ərazilərə şamil ediləcək. Xatırladaq ki, bundan əvvəl Britaniyanın "The Financial Times" (FT) qəzeti Ukrayna hakimiyyətinin 2025-ci ildə ərazilərdən imtina nəzərdə tutan sülh müqaviləsi bağlamağa razılaşacağını proqnozlaşdırmışdı. Əks halda Ukraynanın NATO-ya qəbulu prosesinin tam və faktiki olaraq dondurulacağı bildirilirdi.

Öhdəliklər, məhdudiyyətlər...

Ukraynalı rəsminin "Qərbi Almaniyaya modeli" adlandırdığı situasiya, əslində, hazırkı vəziyyətlə tam üst-üstə düşmür - belə ki, II Dünya müharibəsində məğlub edilmiş Almaniya özünün rəhbərliyini təmsil etdiyi bir hərbi bloka üzv qəbul edilmişdi. Xatırladaq ki, 1949-cu ildə Sovet İttifaqının təhlükəsini dəf etmək üçün Qərb öz qüvvələrini birləşdirmək qərarına gəldi - yaranan Şimali Atlantika Alyansı isə Avropanı tam olaraq özündə birləşdirmirdi. Belə ki, Qərbi Almaniyanın NATO-ya daxil olmasının qarşısında duran əsas maneələrdən biri Potsdam Konfransı zamanı müttəfiq dövlətlər tərəfindən qəbul edilmiş onun tam silahsızlandırılması barədə qərar idi. 1954-cü ildə Paris razılaşmasının imzalanması Qərbi Almaniyanın Transatlantik alyansa qoşulmasına yol açdı. Bu müqavilə ilə suverenlik məhdudiyyətləri aradan qaldırıldı - Qərbi Almaniya tam suveren dövlət statusu verildi. Əsas diqqət yetiriləsi məqam isə Qərbi Almaniyanın üzərinə götürüldüyü öhdəlik idi - Qərbi Almaniya rəsmi şəkildə sərhəd iddialarından və revanşizm siyasətindən imtina etdi. Fransa və İngiltərə Qərbi Almaniyanın NATO-ya daxil olması üçün Almaniya üzərində nəzarəti saxlamağa dair təminatlar tələb etdilər. Bu səbəbdən Almaniya, NATO daxilində müstəqil deyil, kollektiv təhlükəsizlik prinsipləri əsasında fəaliyyət göstərməli idi.

6 may 1955-ci ildə Bundestaq tərəfindən ratifikasiya edildikdən sonra Qərbi Almaniya Alyansın 15-ci təməliyə üzvü oldu. 1955-ci il iyunun 30-da bu qərar qüvvəyə mindi - nəticədə Almaniya Federallıq Müdafiə Nazirliyi və Bundesver yaradıldı.

Düzdür, Qərbi Almaniyanın Alyansa daxil olmasına da müəyyən şərtlər və məhdudiyyətlər tətbiq edilmişdi - belə ki, alman kontingentinin sayı 500 mindən çox ola bilməzdi və Almaniyanın atom, kimyəvi və bioloji silahların hazırlanmasında iştirak etmək qadağan olunurdu. Eyni zamanda, alman zabitlərinin qurumda yüksək vəzifə tutması qadağan olunmuşdu. Ukraynanın NATO üzvlüyü məsələsində presedent olaraq Qərbi Almaniya modelini seçməsi isə təsədüfi deyil - II Dünya müharibəsindən sonra bölünən Almaniyanın məhz Qərb hissəsi NATO təhlükəsizlik sərhəddinə daxil edilirdi. İndiki halda isə Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi və ya atəşkəs imzalanacağı təqdirdə Kiyev Alyansa nəzarət etdiyi torpaqlar məhdudiyyətində qatılacaq.

SSRİ-nin "varis"i...

Bəzi siyasətçilər Ukraynanın NATO-ya qəbul ediləndən öncə SSRİ-nin təşkilatlığı ilə yaradılan Varşava Müqaviləsi Təşkilatından çıxmalı olduğunu dilə gətirirlər. Qeyd edək ki, Qərbi Almaniyanın NATO-ya daxil olması SSRİ tərəfindən təhlükə kimi qəbul edilirdi və buna cavab olaraq 1955-ci ildə Şərqi Bloku ölkələri Varşava Müqaviləsi Təşkilatını yaratmışdılar. Bu, iki böyük hərbi alyansın rəqabətini gücləndirdi. Əslində, Ukrayna, müstəqil bir dövlət olaraq heç vaxt Varşava Müqaviləsi Təşkilatına (Varşava Paktı) üzv olmayıb. Bunun əsas səbəbi, Varşava Paktının mövcud olduğu dövrdə (1955-1991), Ukraynanın müstəqil dövlət kimi yox, Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) bir hissəsi olmasıdır. Sadəcə olaraq, 1991-ci ildə SSRİ-nin dağılmasından artdan bu ölkənin varisinin tanınması məsələsində mühüm fikir ayrılığı yaranmışdı və Kiyev də özünü Rusiya qədr bu məsələdə haqlı hesab edirdi. SSRİ paktın lideri və təsisçisi olsa da, Ukrayna SSRİ da-

xilində bir respublika olduğu üçün bu paktın üzvü kimi ayrıca tanınmırdı - bununla belə, Ukrayna ərazisi və resursları SSRİ-nin hərbi strategiyasında mühüm rol oynayırdı. Məhz bu səbəbdən də Kiyev həmin illərdə və sonrakı dövrlərdə özünü SSRİ-nin qanuni varisi adlandırdı. Hətta bir müddət Ukrayna BMT TŞ üzvü olduğunu da iddia edirdi. Buna əsas səbəb isə Ukraynanın SSRİ-nin Avropa torpaqlarını özündə birləşdirməsi idi. Eyni zamanda, Ukrayna SSRİ daxilində mühüm hərbi sənaye mərkəzi idi. Tank, təyyarə və digər hərbi texnikaların istehsalı ilə məşğul olan müəssisələr Ukraynada yerləşirdi. SSRİ-nin strateji raket bazalarının və hərbi təlim poliqonlarının bir hissəsi Ukrayna ərazisində qurulmuşdu. Ukrayna, SSRİ ordusunun və Varşava Paktının hərbi qüvvələrinə böyük sayda hərbi personal göndərirdi. 1991-ci ildə SSRİ-nin süqutu ilə Varşava Paktı da ləğv edildi. Ukrayna isə həmin il müstəqilliyini elan etdi...

Ukrayna niyə razılaşdı...

İndiki halda, Ukraynanın məhz Qərbi Almaniyaya modeli əsasında NATO-ya qoşulmaq arzusunun altında isə bir çox məqamlar yatır: - İlk növbədə, Bayden administrasiyasının təhriki ilə müharibə apararı Ukrayna qarşısında dövrə əvvəlki hərbi və maliyyə dəstəyini almayacağına əmindir. Bu baxımdan, müharibənin həttə indiki şərtlər daxilində dayandırılması da Kiyev üçün sərfəli sayıla bilər - NATO-nun Nizamnaməsində bildirilir ki, müharibə apararı dövlət quruma üzv qəbul edilə bilməz. Bu nöqtəyi - nəzərdən Ukrayna

Alyans üzvü olmaq üçün mütləq şəkildə müharibəyə son verməlidir. Hazırkı situasiyada isə Kiyev məhz Qərbi Almaniyaya kimi davranmaq məcburiyyətindədir. - Nəhayət, Ukrayna hazırda əlində olan ərazilərinin təhlükəsizliyini təmin etmək üçün Qərb çətirdən istifadə etmək istəyirsə, bu məsələdə güzəşt etməlidir. NATO Nizamnaməsinin 4-cü bəndinə "sığınmaq", "nəfəs almaq" üçün Kiyev bu addımı atmalıdır. Əks halda, müharibə davam edəcək nəticələr daha da pis ola bilər...

P.İSMAYILOV

Müjərrəd sevginin konkret ünvanı

Migel de Unamunonun "Duman" romanı haqqında

Klassik ispan söz sənəti üçün Servantes kimdirsə, iyirminci yüzilliyin ispan ədəbiyyatı üçün də Unamuno həmin fiqurdur. Onu böyük sələfinə çox tel bağlayır, ömrü boyu Don Kixot əhvalıyla yaşayıb, Don Kixot atmosferində nəfəs alıb, təkə ölkəsini yox, bütün dünyanı başdan-başa donkixotlaşdırmaq arzusuyla qələm çalıb. Unamuno Don Kixotu ispan xalqının Məsihi, İsa peyğəmbərinin Servantes ilhamının qüdrəti sayəsində vücuda gəlmiş təcəllası sayırdı. Hesab eləyirdi ki, Don Kixot öz müəllifindən qat-qat real şəxsiyyətdir - bu, bizim istər dünyanın, istərsə də bəşərin obrazlarla idarə olunduğu haqqında daşlaşmış qənaətimizi bir az da möhkəmlədir.

Yazıcının 1905-ci ildə - Servantesin çoxları üçün müqəddəs kitab kimi kanonlaşmış dünya şöhrətli romanının işıq üzü görməsinin üç yüz illiyi münasibətlə nəşr etdiyi "Don Kixotla Sançonun həyatı" kitabı (onu yəqin ki, roman-interpretasiya da adlandırmaq olar) orijinalını fəsil-fəsil təkrarlasa da, sələfinin getdiyi yolu qarşı-qarşı izləməyə, kitabı bir ayrı gözələ oxumağa, ona yeni yozumlar, yeni mənalar verməyə imkan yaradır. Daha doğrusu, bu kitab yeni yozumdan, yeni mənadan da çox oturmuş yozumun, qəlibləmiş mənənin yeni təsbiti sayıla bilər.

Şair, dramaturq, filosof Migel de Unamuno özündən sonra çoxlu şeir, pyes, traktat qoyub getsə də, bir neçə məşhur romanına görə dünyada daha çox nasir kimi tanınır. Əlbəttə, onun nəsi də fəlsəfidir, romanlarını böyük sayda hərbi personal göndərirdi. 1991-ci ildə SSRİ-nin süqutu ilə Varşava Paktı da ləğv edildi. Ukrayna isə həmin il müstəqilliyini elan etdi...

Ədəbi əcdadı Servantes kimi əqidəli xristian, qatı katolik olsa da, Unamunonun dini-fəlsəfi mövqeyi heç də hər zaman kilsənin rəsmi ehkamlarına uyşmırdı. Mühafizəkar bask ailəsində tərbiyə almasına, yeniyetmə çağlarında ruhani olmağa meyillənməsinə baxmayaraq Dostoyevski kimi gəncliyində bir müddət solçuluğa, sosializmə həvəs göstərmişdi, Bakuninin, Marksın ardıcılına çevrilmişdi. Təxminən iyirmi il ondan qabaq Dostoyevskinin başına gəlmiş fəlakət onun da qapısını döyəndən - 1897-ci ildə üç yaşlı oğlunu itirəndən sonra (doğrudur, Fyodor Mixayloviçdən fərqli olaraq onun uşağı çoxuydu) otuz üç yaşlı Unamuno dərin sarsıntı keçirdi, sosializm ideyası daha onun yaralı qəlibinə mülhəm sürmə bilmədi.

Yazıçı bu ekzistensial böhrandan orta çağ xristian mistiklərinin, ələxüsus Müqəddəs Avqustinin, eləcə də Paskal, Kyerkeqor kimi dinə bağlı filosofların sayəsində mistik mütəfəkkir, çağdaş İspaniyanın peyğəmbərlik çıxırdı. Bundan sonra kütlələri hərkətə gətirən qüvvə daha onu özünə cəkmədi, balaca oğlunun faciəsi böyüyüb ondan ötrü kosmik tragediya miqyası aldı. Unamuno ölüm-süzlük sorayla göylər səltənətinin qapısını döydü, inamla şübhə, diriliklə fani, eti-

qadla idrak arasındakı xəndəyi doldurmağa, varlığın xislətindəki ikiliyi, ikizlülüyü aradan qaldırmağın yollarını axtarmağa başladı.

Migel de Unamunonun bədii yaradıcılığında söz açılarda ilk yada düşən əsər "Duman" romanıdır. Ənənəvi nəsrin kanonlarını pozan, on doqquzuncu əsrin realistik, naturalistik ədəbi tendensiyalarına qarşı çıxan bu roman yazıcının şah əsəri sayılır. "Duman"da təbiət təsvirinə, tipajların zahiri görkəminə, obrazların daxili çəkişməsinə, eləcə də psixoloji nəsrin başqa atributlarına rast gəlinir. Xarakterlər ya dialoqlarda, ya da daxili monoloqlarda açılır. Əslində, monoloqlar da dialoq bazada qurulub, çölə, başqasına ünvanlanıb; məsələn, qəhrəmanın itiyələ söhbətlərini eyni vaxtda həm özü, həm də başqasıyla mülkəlimə, həm monoloq, həm də dialoq kimi qəbul etmək olar. İstər bu, istərsə də bir sıra başqa cəhətlərinə görə Unamunonun 1915-ci ildə işıq üzünə çıxarılmış romanı Avropa modernizminin qaranlıqlarından sayılır.

Əsər bir proloq, bir postproloq, otuz üç fəsil, bir də epiloqdan ibarətdir. Ancaq bununla da bitmir, lap sonda kitaba əlavə də var ki, burada müəllifin öz qəhrəmanıyla müsahibəsi yer alıb. Romanın orijinallığı təkə bunda deyil: proloq əsərdəki aparıcı personajlardan biri, baş qəhrəman Augusto Peresin dostu Viktor Qotinin dilindən qələmə alınıb. İkinci proloqda, yəni postproloqda isə danışan müəllif özüdür. Bəri başdan deyim ki, əsərdəki Migel de Unamuno, Augusto Peres, Viktor Qoti üçlüyü mənə xristianlığın ən vacib üç ünvanını - Ata, Oğul, Müqəddəs Ruh vəhdətini xatırladır. Tanrı rolunu burada müəllif özü, Oğul rolunu Augusto, Müqəddəs Ruh rolunu isə yazıçıdır daha bir alter-ego, yeni roman yaratmağa iddialı görünən, oxuduğumuz əsərin faktiki həmmüəllifi Viktor oynayırdı.

Varlı gənc zadəgan Augusto Peres evindən çıxanda ovcunu göyə açıb yağış yağıb-yağmadığını yoxlayır. Oğlanı yağış yox, çətiri açmaq üçün qatlanacağı əziyyət narahat eləyir. Ona elə gəlir ki, yıqılmış çətir gözəl, açıq çətirsə eybəcər görünür. Öz-özünə deyir: "Nə yazıq ki, biz əşyalardan istifadə etməyə məcburuq. İstifadə olunmaq gözəlliyi korlayır, puça çıxarır. Hər bir şeyin ən ali təyinatı - seyr obyektinə olmaqdır. Hələ qabığı soyulmamış, yeyilməmiş apelsin necə də gözəldir! Dəyişiklik yalnız göyde baş verəcək, o zaman ki, bizim işimiz yalnız Tanrıdır, bir də onda güzgülenen dünyanın tamaşasına durmaq olacaq. Burada, fani dünyada biz ancaq Allahdan fayda götürmək barədə düşüncələr, onu çətir kimi baxımızın üstündə saxlayırıq ki, bizi hər cür xata-bələdan qorusun". Göründüyü kimi, əsərin baş qəhrəmanı əqidəli platonikdir.

Augusto sağamı, solamı

gətmək istədiyini bilmir. Bu gənc indiyə qədər dumanlıqda əlhavasına yaşayıb, təsədüflərin yedəyində sürünüb. Onun düşüncəsinə görə, zərurət də uc-uca calanmış təsədüflərə insanların qoyduğu qondarma addır. Augusto gözəlliyi ki, yoluna bir it çıxarsın - o it hanki səmtə getsə, oğlan da o yönə üz tutacaq. Bu zaman küçədən it yox, şıq geyinmiş bir qız keçir. Augusto həmin qız ardınca gedir. Öyrənir ki, bu yetim qız fortepiano müəlliməsi, adı-soyadı da Euxeniya Dominqodur. Onu balası kimi əzizləyən sonsuz bibisi, bir də bibisinin oriyələ bir evdə yaşayır, kişilərin nəzəri üstündən əsik olmur. Onun sevib-seçdiyi don Maurisio - cavan arvad-baz işdən qaçaq avaradır.

Hüquq təhsili almış Augustonun atası çoxdan, anası iki il əvvəl ölüb. Qadın oğluna çox bağlıymış, balasını üfürə-üfürə saxlayır, hər axşam onu öpə-öpə yatdırır, gecələr ana-bala eyni yuxunu görmüş. Oğlana elə gəlir bu həyat da insanların bir vaxtda, birlikdə gördüyü şərqli yuxudur. Augusto sevinir ki, artıq gözələməyə kimsəsi, getməyə səmti var; başqa sözlə, o, təsədüf küləklərinin axınına iliyə-ilişə sağa-sola çovmaqdan qurtulub, hamar zərurət çığırını ağına düşüb. İndi onun qarşısında aydın məqsəd, məram durur. Qatı duman seyrəlidir.

Augusto Euxeniyanın yaşadığı evin ətrafında hələndiyi vaxt bir bülbülün qəfəsi qarışıq yerə düşdüyünü görür. Onu götürüb yiyəsinə qaytaranda məlum olur ki, qəfəsədeki bülbül Euxeniyanın bibisinin saxladığı quşdur. Beləcə, oğlan qızın qohumlarıyla tanış olur. Bibi Augustonun məramı anası donya Soledadı tanıyır, evlərinin başına dolanan varlı-hallı oğlanın niyyəti biləndə çox sevinir.

Bibinin orı don Fermin qəribə adamlar silsiləsindəndir. Kişi nəzəri baxımdan anarxistdir, ancaq öz nəzəriyyəsinə həyata keçirməyə çalışmır. Onun anarxizmi mənəvi xarakterlidir, ümumiyyətlə, don Ferminin hər bir məsələyə fərqli baxışı var. O, esperanto dilini öyrənib, dünyada bütün insanların bir dildə danışmasını arzulayırdı. Arvadı onun ideallarına istehzayla yanaşır. Augustonun sualına cavabında donya Ermelinda deyir ki, hamının eyni dildə danışmasına o da canla-başla razıdır, bir şərtlə ki, bu dil ispan dili ola. Bibinin sözlərinə görə, Euxeniyanın atası, yəni onun qardaşı uğursuz birja əməliyyatının güdazına gedib, özüne qəsd eləyib. Onlarla birgə yaşayan qardaşı qızının ata evi girovluqdadır, Euxeniya dolanışığını musiqi dərsləri verməkdən çıxarır.

davamı növbəti sayımızda



F. Uğurlu

“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM- 0125984955, 0552004544 F.Ş.Ruhid Hüseynov - 0124349301, 0505357898
 “Azərmatbuatıyayım” ASC - 0124411991, 0124404694
 “Səma” MMC - 0125940252, 0503336969
 “Pressİnform” MMC - 0703400100, 0504560835
 “Qaya” MMC - 0125667780, 0502352343
 “Qasid” MMC - 0124931406, 0124938343

6 aylıq abunə - 79,20 AZN
 12 aylıq abunə - 158,40 AZN



Böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906-1907-ci illərdə nəşr olunan “Füyuzat” jurnalının 2007-ci

ildə yenidən nəşr olunmasından 18 il ötür.

AZƏRTAC xəbər verir ki, mətbuat tariximizdə özünəməxsus yeri olan, ətrafında Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhəhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlməsi, İsmail bəy Qasıralı, Həsən Səbri Ayvazov kimi dövrün tanınmış ziyalıların toplanmış “Füyuzat”ın xalqımızın ictimai fikrində tarixdəki önəmli rolu dənildir.

Dövrün çətin, repressiv şərtlərdə “Füyuzat” cəmi 32 nömrəsi ilə oxucularının görüşünə gəlib, mütərəqqi və milli fikirləri təbliğ etdiyindən müstəbid çar hökuməti

“Füyuzat” jurnalının yenidən nəşr olunmasından 18 il ötür

jurnalın çapını dayandırır.

Mədəni-tarixi irsimizin ayrılmaz parçası olan jurnal 2007-ci ilin yanvarın 7-dən Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən bərpa edilib. Tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ın davamı kimi 33-cü nömrədən çap edilib. 18 ildir yüksək poliqrafik şəkildə ardıcıl nəşr olunan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mədəni-əxlaqi mövzulara əhatə edir.

Fəaliyyətini uğurla davam etdirən “Füyuzat” jurnalı millətimizin milli dəyərlərinə, irsinə, zəngin mədəniyyətinə, tarixi köklərinə bağlı

qalmaq və bununla dövlətimizə, xalqımıza faydalı olmaq amalıdır. “Füyuzat” jurnalının tarix, vətənpərvərlik, Azərbaycanın görkəmli şəxsiyyətləri və milli-mədəni irsi, eləcə də mədəni dəyərləri haqqında məqalələrdən ibarət nömrələri oxuculara təqdim olunur.

Bu gün “Füyuzat” jurnalı müasir dövrün tələblərini nəzərə almaqla yeniliklərini davam etdirir. Belə ki, jurnalın artıq veb-saytı - “fuyuzat.az” fəaliyyət göstərməklə bərabər, “FUYUZAT tv” internet televiziya da oxucu və izləyicilərin görüşünə gəlir.

Qeyd edək ki, 2021-ci ilin martından etibarən jurnalın baş redaktoru Mübariz Yunusdur.

Günümüzdə onlayn satış platformalarından məhsul sifarişləri artmaqdadır. Bu, vətəndaşlar üçün müəyyən rahatlıqlar yaratsa da, bir çox hallarda müxtəlif problemləri də özü ilə gətirir. Azərbaycan da xeyli məşhurlaşan “Temu”, “Trendyol”

“Trendyol” və “Temu” sifarişləri... Problemlərlə bağlı hara şikayət edilməlidir?

platforması ilə bağlı narazılıqlar özünü göstərir. Şikayətlərin başlıca səbəbi sifariş olunan məhsulun eyni-

sinin göndərilməməsi və yaxud xarab, sınıq göndərilməsidir. Qeyd edək ki, Çin məhsullarının

satışı ilə məşğul olan “Temu” platformasının “Trendyol”dan əsas fərqi odur ki, bu platformada pulsuz çatdırılma

ödənilir. Buna görə də son zamanlar “Temu”dan istifadə edənlərin sayı xeyli artıb.

Reklamlarla insanları aldadırlar

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırda “Temu” platforması müxtəlif reklamlarla əhalini birbaşa aldatmaqla məşğuldur: “Əslində, internet üzərindən satış platformaları artıqca keyfiyyət yüksəlməlidir. Təəssüf ki, əksinə şahid oluruq. Bunu Azad İstehlakçılar Birliyinə gələn şikayətlər də sübut edir.

Ümumiyyətlə, internet üzərindən satış zamanı istehlakçı hüquqlarının pozulması geniş formada davam edir. İstehlakçı reklama baxır və ona uyğun məhsul sifariş edir, lakin gələcək mal onun tələbatını ödəmir. Bu zaman dəyişməklə və qaytarmaq istədikdə problemlə üzləşir. İkinci halda isə istehlakçı hansısa məhsulu sifariş verir və bu zaman bəzi hallarda məhsul

itirilir. Bundan sonra həmin məhsulu axtarmaq istehlakçı üçün böyük problemlər yaşayır. Digər bir halda isə mal bəzən sınıq formada gəlib çıxır”.



rın təxminən 70 faizi keyfiyyətsiz olur. Kuryerlərdən məhsulu götürən zaman mütəq şəkildə kassa çeki alınmalıdır. Eyni zamanda, məhsullarla bağlı zəmanət talonu tələb edilməlidir. Vətəndaşlar bu kimi hallarla qarşılaşan zaman “195” qaynar xətti ilə İqtisadiyyat Nazirliyinə və yaxud Azad İstehlakçılar Birliyinə yazılı müraciət edə bilərlər”.

Onlayn ticarətin qanunvericilik normaları

İqtisadiyyat Nazirliyi yanında Anti-inhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin verdiyi məlumatlara görə, istər “Trendyol”, istərsə də “Temu” üzərindən birbaşa Azərbaycana çatdırılma üsulu ilə malların sifariş verilməsi zamanı yaranmış münasibətlər xarici elementli olduğundan, tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir: “Həmin Qanunun 1-ci maddəsinə əsasən, tətbiq ediləcək hüquq müəyyən etmək barədə tərəflərin razılığını ifadə olunmalı və ya bütövlükdə, götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.

İstifadə edilməklə verilən sifarişlərlə bağlı yaranan münasibətlərə isə ölkədə qüvvədə olan qanunvericilik normaları tətbiq edilir. Belə ki, sifariş olunan mal itirilmiş, yaxud məhv olmuşdursa, onun tam dəyərini daşıyıcı ödəyir. Əgər mal daşıyıcı tərəfindən daşımağa qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa, əksi sübut ediləndə itirilmiş hesab edilir. Lakin daşıyıcı malın itirilməsi və ya məhvini risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təminat, yük göndərən və ya yük alanın təsiri və ya göstərişi, həmçinin daşıyıcının lazımı vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində baş verdiyi sübuta yetirsə, məsuliyyəti aradan qaldır. Qanunvericiliyin tələbindən görüldüyü kimi, belə vəziyyətdə sübutetmə yükü daşıyıcının üzərindədir”.

Daşıma şirkətlərinin xidmətlərindən

Yeganə BAYRAMOVA

İnternet platformasından dərman almaq olmaz

Eyyub Hüseynov qeyd edib ki, bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir: “İstehlakçı hüquqlarını qorumağa cavabdeh olan qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu məsələlərdə həddən artıq zəiflik göstərir. Bütün bunların da əsas səbəbi odur ki, “İstehlakçıların hüquqları haqqında qanun” 1995-ci ildə qəbul olunub, lakin yeniliklərlə bağlı qanunda heç bir dəyişiklik edilməyib. Bu vəziyyət biznes qurumlarının sui-istifadə etməsinə gətirib çıxarır.

Bir sözlə, istehlakçı hüquqlarını qoruyan təşkilatın rəhbəri kimi deyil, internet platformasından heç vaxt dərman almaq olmaz. Belə dərmanla-



çatdırılıb. Həmçinin “Azercell Könüllüləri” Hacıqabul Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Hacıqabul rayonunda uşaqlar üçün xüsusi bayram proqramı təşkil edilib. Uşaqların siyahısı Hacıqabul Rayon

“Azercell Könüllüləri”ndən uşaqlara bayram sevinci

Könüllülər Yeni il ərəfəsində “Bölüşək, sevindirək!” adlı növbəti xeyriyyə təşəbbüsünü həyata keçiriblər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Azercell Könüllüləri” ənənəvi xeyriyyə aksiyası keçirib. “Bölüşək, sevindirək!” şüarı ilə təşkil olunan bu kampaniya çərçivəsində Könüllülər İkinci Vətən müharibəsinin şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailələrin uşaqlarını ziyarət edib və onlara bayram hədiyyələri təqdim ediblər. Ümumilikdə 200-dən çox uşağa bayram hədiyyələri

İcra Hakimiyyəti və Zəfər İB tərəfindən təqdim edilib. Qeyd edək ki, Azercell əməkdaşlarından ibarət olan bu xeyriyyə təşkilatı 2004-cü ildən fəaliyyət göstərir və mütəmadi şəkildə xeyriyyə təşəbbüsləri həyata keçirir. “Azercell Telekom” MMC-nin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell sahifəsinə daxil olun.

Yeniyyətə cüdoçular arasında ölkə birinciliyi keçiriləcək



Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyyətmələr arasında

ölkə birinciliyi keçiriləcək.

ACF-dən AZƏRTAC-a verilən məlumata görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 800-ə yaxın cüdoçu maddalər uğrunda mübarizə aparacaq. Birinciliyin fərdi yarışları yanvarın 9-11-də, komanda yarışları isə yanvarın 12-də təşkil olunacaq.

Azərbaycanda keçiriləcək Dünya Kubokunda hansı ölkələr iştirak edəcək



Yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edəcək ölkələr bəlli olub. Bu barədə AZƏRTAC-a Azərbaycan Qış İdman Növləri Federasiyasının

baş katibi Günel Bədəlova məlumat verib. Onun sözlərinə görə, beynəlxalq yarışda Azərbaycan daxil olmaqla 25 ölkə iştirak edəcək.

Bunlar Türkiyə, Avstriya, Avstraliya, Andorra, Bolqarıstan, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, İran, İspaniya, Fransa, Çin, Kanada, Çexiya, Norveç, Niderland, Polşa, ABŞ, Sloveniya, İsveçrə, Qazaxıstan, Slovakiya və Qətərdir. Dünya Kubokunda sprint (10 yanvar), vertikal (11 yanvar) və individual (13 yanvar) növlərdə yarışlar keçiriləcək.

Qeyd edək ki, Dünya Kuboku yanvarın 10-13-də təşkil olunacaq.

NTD iki basketbolçunun transferini reallaşdırıb. Bakı klubunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, amerikalı Detrek Brauninq və Tayri Boykinlə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

NTD iki basketbolçunun transferini reallaşdırıb



26 yaşlı T.Boykin isə Gürcüstan təmsilçisi TSU-da çıxış edib.

Qeyd edək ki, klub bu gün Kvinton Kempbell ilə də müqavilə imzalayıb.

İdman

Millimizə yeni məşqçi təyin olunub



millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis “Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.

Təsisçi:

Yeni Azərbaycan Partiyası

Baş redaktor:

Alqış HƏSƏNOĞLU

www.yeniazərbaycan.com

mail@yeniazərbaycan.com

Ünvan: Bakı - AZ-1000, Üzeyir Hacıbəyli - 66

Telefonlar:

598-37-76, 498-82-21

498-81-24, 498-19-84

İndeks: 67100

Lisenzia: N-B-317

Tiraj: 3200

Sifariş: 3011

“Kapital Bank” ASC-nin Nərimanov rayonu filialı
 h/h - 33080019443900419109
 kod - 200093

VÖEN - 1500486601

Qəzet “Yeni Azərbaycan”ın bilgisayar mərkəzində yığılıb, səhifələnilib və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilib.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur.

Məsul növbətçi:

Yeganə Bayramova